



Doqquzuncu Cənubi Qafqaz Media Konfransı

Ənənəvi mediadan onlayn mediaya: qabaqcıl təcrübə və perspektivlər

**Tbilisi, Gürcüstan
11-12 oktyabr 2012**

BƏYANNAMƏ

ATƏT-in Bakı və Yerevan ofislərinin dəstəyi ilə ATƏT-in Media azadlığı üzrə Nümayəndəliyi tərəfindən təşkil olunmuş Doqquzuncu Cənubi Qafqaz Media Konfransı 11-12 oktyabrda Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirildi.

Artıq bir neçə il ərzində Cənubi Qafqaz Media Konfransı Cənubi Qafqazda jurnalistlər arasında media məsələləri və əməkdaşlıq imkanlarının müzakirəsi üçün unikal foruma çevrilmişdir.

İki gün davam etmiş konfransda Azərbaycan, Ermənistan və Gürcüstandan olan 80-dən çox jurnalist, media eksperti, parlament üzvləri, vətəndaş cəmiyyətinin və akademik dairələrin nümayəndələri iştirak etmişlər.

Konfransın başlıca mövzusu sosial və onlayn medianın problemləri idi. Konfrans iştirakçıları sosial mediada media azadlığı və onlayn yayımın tənzimlənməsi ilə bağlı beynəlxalq standartlara və milli praktikaya dair məsələləri nəzərdən keçirdilər. İştirakçılar, həmçinin son vaxtlarda Cənubi Qafqaz ölkələrində media sahəsində baş verməkdə olan inkişaf tendensiyalarını müzakirə etdilər. Bundan başqa, konfrans zamanı onlayn və sosial media ilə bağlı hüquqi məsələlər, siyasi yanaşmalar və təcrübələr, rəqəmsal medianın inkişaf tendensiyaları və onlayn medianın inkişaf perspektivləri müzakirə edildi.

Konfrans:

1. Azərbaycan, Gürcüstan və Ermənistanın media, vətəndaş cəmiyyəti, habelə diplomatik dairələrin nümayəndələrinin konfransda iştirakını, həmçinin əməkdaşlıq və qarşılıqlı etimad ruhunda onlayn və sosial media sahəsində mühüm məsələləri regional səviyyədə müzakirə etməsi faktını müsbət qarşılayır.
2. Onlayn və ənənəvi medianın ATƏT-ə üzv dövlətlərin media azadlığı sahəsində mövcud öhdəliklərinin yerinə yetirilməsini yaxşılaşdırmağa töhfə verdiyini vurğulayır.

3. Onlayn medianın daha çox müxtəliflik və plüralizmə imkan yaratması faktını alqışlayır və sürətli İnternetə əlverişli qiymətlərlə çıxış imkanlarının yaradılmasının əhəmiyyətini vurğulayır.
4. İnternetin verdiyi faktiki faydaları, o cümlədən, təhsil, iqtisadiyyat və şəxslərarası ünsiyyət imkanlarını inkişaf etdirməsini vurğulayır və onun informasiyanın axtarışı, hazırlanması, əldə edilməsi və yayılması vasitəsi kimi əhəmiyyətini qeyd edir.
5. Bütün hökumətləri insanların azad fikir söyləmək və məlumat əldə etmək kimi əsas hüquqlarını məhdudlaşdırmamağa, əlverişli hüquqi və siyasi imkanlar yaratmaqla və onların icrası ilə bağlı müstəqil məhkəmə nəzarəti və səmərəli ictimai nəzarəti təmin etməklə inkişaf etdirməyə çağırır.
6. İnternetdə ifadə azadlığının məhdudlaşdırılmasının yalnız beynəlxalq hüquq və standartlara müvafiq olduqda, demokratik cəmiyyət üçün zəruri olduqda, qanunla müəyyən edildikdə və ictimai maraqlara xidmət etdikdə məqbul olduğunu vurğulayır.
7. Hesab edir ki, milli qanunvericilik İnternetin, o cümlədən, onlayn medianın açıq və şəffaf fəaliyyətinə yol açmalıdır.
8. Dövlət orqanlarını bir sıra əsas insan hüquqlarının, o cümlədən, ifadə azadlığı hüququnun ilkin şərti kimi İnternet şəbəkəsi və onun xidmətlərinə, o cümlədən, sosial media və sosial şəbəkələrə çıxış, həmçinin onlardan istifadə imkanlarını nəzərdən keçirməyə və onlara universal çıxışı təmin etməyə çağırır.
9. Əhalinin müxtəlif təbəqələri arasında “rəqəmsal bərabərsizliyi” aradan qaldırmaq, yeni xidmətlərdən istifadə və İnternetə kütləvi çıxışı təmin etmək məqsədilə, dövlət hakimiyyəti orqanlarını bütün maraqlı tərəflərlə çoxtərəfli əməkdaşlığı gücləndirməyə çağırır.
10. Telekommunikasiya şirkətlərini qurğuların tipi, məzmunu, müəllifi, mənşəyi və təyinatından asılı olmayaraq, informasiya xidmətləri və trafikinə bərabər səviyyədə çıxışı təmin etmək məqsədilə şəbəkə neytrallığına zəmanət verməyə çağırır.
11. İnternet istifadəçilərinin fikir azadlığı hüquqlarını həyata keçirməklə məzmun yaratmaq istiqamətində fəal rolunu qəbul edir.
12. Şəffaflığı və vətəndaşların hökumət və digər ictimai əhəmiyyətə malik məlumatlara sərbəst çıxışını təmin etmək, həmçinin vəzifəli şəxslərin hesabatlılığını artırmaq məqsədilə, dövlət hakimiyyəti orqanlarını İnternetdəki sosial media vasitələrindən istifadəni təbliğ etməyə çağırır.
13. İnternetin ictimai müzakirələr üçün açıq forum kimi saxlanılmasını təmin etmək, həmçinin istifadəçilərin hüquqlarını qorumaq məqsədilə, dövlət hakimiyyəti orqanlarını vətəndaş cəmiyyəti və telekommunikasiya şirkətləri ilə əməkdaşlıq etməyə çağırır.

14. İnternet istifadəçiləri öz hüquqlarından tam şəkildə yararlanmaq üçün, ilk öncə, şəxsi məlumatların məxfiliyi baxımından qeyri-qanuni pozuntu hallarından müdafiə olunmalıdırlar.
15. Jurnalistlərin, o cümlədən, bloqqlərin və “vətəndaş reportyorlarının” maneəsiz fəaliyyətinə şərait yaratmaq məqsədilə, dövlət hakimiyyəti orqanlarını şərait yaratmağa çağırır.
16. Dövlət hakimiyyəti orqanlarını bloqqlərin və onlayn media fəallarının təqibini dayandıрмаğa çağırır.

Tbilisi, 11-12 oktyabr 2012

* * *